

Generaldan

Xankəndi ilə bağlı açıqlama

"Ordumuz hazır vəziyyətdədir"



"Azərbaycan Ordusu həzir vəziyyətdədir. Biz təkər erməni quldurları ile müharibə aparmırıq, onların yarımçıqları coxdur. Prezident İlham Əliyev sərhədlərin müəyyənəşdirilməsi, o cümləden Xankəndi ilə bağlı dünya miqyaslı işlər həyata keçirir. Hesab edirəm ki, bu məsələ de həllini tapacaq."

Adalet az xəbər verir ki, bu-nu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələləri şöbəsinin müdürü general-polkovnik Məhərrəm Əliyev "Trend TV" yə müsahibəsində bildirib. General qeyd edib ki, təmkinli olmalı, erməni yanalarına uyumalılığı:

"Atəşkəs elan edilir, digər tərəfdən həcüm edilir. Ermeniya heç vaxt inanmaq olmaz. XX əsrin evvelərində Türkiyədə baş verənləri nəzərə alsaq, düşünməliyik ki, qarşısında çox hıylər, cinayətkar dövət var."

Bir neçə gün önce, Naxçıvanda səfərdə oldum, ordumuzun şərəfləri, vəziyyəti ilə tanış oldum. Qarşısında elə də cətinlik yoxdur. Məsələlərin həlli üçün Azərbaycan ordusunu hazırladır."

Vilayət Eyvazov Şuşada polis və hərbi qulluqçuların xidmət şəraitini ilə tanış oldu

Zəfer günü ərefəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavini - Daxili Qoşunların Komandanı, general-leutenant Şahin Məmmədov, Qərargah rəisi, general-major Tofiq Hüseynov və Komandanın müavini, general-major İngiləb Muradov Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçularının işğaldan azad olmuş üzərlərdə yerləşmə məntəqələrində olublar.

Bu barədə Adəta.az-a DİN-dən məlumat verilib.

Nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məsələsənətə, qidalanması, sağlamlıq durumu ilə məraqlanıb; hem-

təminatı ilə yaxından tanış olub, müvafiq təşrif və tövsiyelerini verib. General-polkovnik Vilayət Eyvazov vurğulayıb ki, Silahlı Qüvvələrin Mütəffəfəliyi Ali Baş Komandanı, Prezident İlham Əliyevin işğaldan azad olmuş üzərlərdə xidmətin müasir standartları sahibiyəsində təskiline dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yasaşış şəraitinin yaşılardırılması istiqamətində, eləcə qabaqcıl texnika, xüsusi vəsaitlər ve rabitə sistemləri ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.

Polis eməkdaşlarının və hərbi qulluqçuların işğaldan azad olmuş üzərlərdə öz şərəfi xidmətinin böyük əzm və peşəkarlıqla davam etdirildiyini xüsuslu qeyd edən nazir onları Zəfer Günü münasibətlə tebrik edib, xidmətlərində uğurlar arzuayıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələləri şöbəsinin müdürü general-polkovnik Məhərrəm Əliyev "Trend TV" yə müsahibəsində bildirib. General qeyd edib ki, təmkinli olmalı, erməni yanalarına uyumalılığı:

"Atəşkəs elan edilir, digər tərəfdən həcüm edilir. Ermeniya heç vaxt inanmaq olmaz. XX əsrin evvelərində Türkiyədə baş verənləri nəzərə alsaq, düşünməliyik ki, qarşısında çox hıylər, cinayətkar dövət var."

Bir neçə gün önce, Naxçıvanda səfərdə oldum, ordumuzun şərəfləri, vəziyyəti ilə tanış oldum. Qarşısında elə də cətinlik yoxdur. Məsələlərin həlli üçün Azərbaycan ordusunu hazırladır."

Kəmaləddin Heydərov taekvondoçularla görüşdü

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Meksikani Qvadalarxara şəhərindəki dünya çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.

Federasiyadan Adəta.az-a verilən məlumatda görtüldüyü kimi, 44 günlük Zəfer Günü münasibətlə Şuşada təşkil olunan tədbirdə çıxış edib və bildirib ki, "Alınmaz qala saylanı Şuşanı iki il bundan əvvəl erməni işğalından azad eden Azərbaycan Silahlı Qüvvələri şəhər tarix yazdı. Bu şəhər tarix bizimlə晦ə olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şəhəri Qəlebə ilə haqqı olaraq fəx edəcəklər".

Prezident çıxışı zamanı qeyd edib ki, mühərbiyənin son məqsədi Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Qeyd edik ki, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Qeyd edik ki, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:

"Tekər ona görə yox ki, Şuşa Qarabağın tacidir. Ona görə yox ki, Şuşanın strateji yerləşmə faktiki olaraq onun azad olunmasının sonra mühərbiyənin tələyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, her bir azərbaycanlı üçün mühəsəs yerdir".

Zəfer yolu" cami ilə yaxındır ki, cəkiliş. Qəhrəman övdələrini, məməldi ölkəni 8 taekvondoçu tomsil edəcək. Dünya çempionatında Seyyad Dadashov (54 kq), Qasım Maqomedov (58 kq), Sədrəzəm Həmidov (63 kq), Cavad Ağayev (68 kq), Elçat Qafarov (74 kq), Tələh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarov (49 kq) dayanıq üzürləri qıxacaqlar. Qvadalarxaya noyabrın 9-da yollanacaq komanda Vətonu aynə 24-də qayıdatıqcaq.

Şuşanın işğaldan azad etmək idi:



Elman Eldaroğlu

Anlayışız
mühitdə yaşamağı
bədbəxtlik sanır...

Yeni yaşınız mübarək!

Olduqca mükəmməl xanımdır. Onu nələsə təccübəldindir - mələk elə asan deyil. Çox əlkələrə sahə edib, çox xalqların mənəniyyəti ilə yaxından tanış olub. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhamət, on nifret etdiyi iş, yalandır. Pəşəsinə çox sevir, amma səyləyir ki, rəssamlığı da bacarsa - dahi xəsbəxt olardı.

Bəzi düşündürkənləri sözə çevire bilmediyi, çox bəyəndiyi pis cəhət hesab edir. Qəhrəmanı Çe Gevarə olan bəxanı, qanunların berqərər olduğunu yerde özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dili getirmir. Anlayışız mühitdə yaşamağı bədbəxtlik sanır...

"Lap balaca vaxtında atamla anama fərəq qoyurdum. Atam hemişa artıq istəməm, indi da elədir. Özü de onun xatirəsi ölmüş adının xatırısi deyil, canlıdır, yenidir. Atam mənim yadına bilsən necə düşür? O fotoda "vspiška" olur e, yanlış-nömrə, bax el bir şey kimi gəlin gözümüzün qəbəğinə. Ya bir söz, ya bir qoxu əşəqiyəndəki atanı canlandırın. An da deyil bu, qarsına çıxır və onu xatırlayırsın. Men çox sahə edən adamam. Xeyli ölkədə olmuşam. Hara gətəsem çox qəribədir, döşənmişim ki, atamın bə yerlə bağlı yazdığı nəse varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bil-



mayib. Bəzi yerler var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdim. Düşəndə birinci yadıma gələn oluñ ki, Məmməd Arazın "Əsgər qəbi haqqında ballada" poeması var, Lvova yaxşı. Ordaböyük bir qəbiristanlıq var. Mühərribədə ölen əsgərlərin mezarlığı. Atam hemişa qəbiristanlıqlı İbrahimov soyadını birisini mezarını görüb. Bundan doğan o təssüratları qəlema alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var..." - söyləyir...

Haqqında söhbət açıldıqdan xanım-Xalq şairi Məmməd Arzin qızı, yazarı, publisist İrəda Tuncaydır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalisticə fakültəsinə bitib.

1982-ci ildən Azərbaycan Dövlət Televiziyanın gənclik və ədəbi-dram baş redaksiyasının redaktor, 2002-ci ildən "Space" televiziyasiında şöbə müdürü vezifələrində çalışıb. "Space" televiziyasiında bir neçə filmin ssenari müəllifi və rejsörəsi olub.

2006-ci ildən "Ədalət" qəzetinin baş redaktorudur.

"Mətbətiñ inkişafında yardımına görə" və "Media açarı" mütəxəttiflərinə layiq görülb. 2015-ci il 15 iyul ölkə başçısının imzaladığı sərəncam esasında "Azərbaycan Respublikasının Əməkdar Jurnalisti" fəxri adına layiq görülb. 2018-ci il - Cəfer Cabbarlı mükafatına layiq görülb.

Deyir ki, - "Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm etmir. Ona görə de mətbəti oxuya yığcam şəkildə cətdirməq lazımdır. Blez Paskal hələ XVII əsrə bir məktəbündə yaxşımlı ki, bu məktəbu hemişəkəndən uzun yaxdım, çünki daha qisa yazağma vaxtim yoxdur. Realıq belədir..."

Gözel yazı tarzı, özünməxsus əslılık var. Düşündürməyi bacarı. Araşdırma qabiliyyəti, tədqiqat serüstüyü, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətlər çıxır. Yaxşıya "yaxşı", piso "pis" deməkən çəkinir. Zövqlü geyinməyi xoşlaysın, davranışında semənidir. Ailesini bağış xanımdır, məhrimən hayət yoldaşı, qayğıksa onu vənədir. Ömrü-gün yoldaşı Aqil Abbaslı hamədən dosdoğrudır.

Əminən əger sen bir matni lokanikləşdirə bilirsinəsə, deməli, o bərəde melumatın yoxdur, ya da yetəri deyil. Əger toxunduğun mətbəti oxucuya, necə deyərlər, həzm elətdirərə bildinse no yaxşı, eks halda oxuyan olmayıcəyə. Çox çalışısan ki, oxucuların sayı artırm, amma baxanda görürsən ki, bir xəbər maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bə, dəhşətli mənəzərdir. Amma təessüf ki, realıq belədir..."

Gözel yazı tarzı, özünməxsus əslılık var. Düşündürməyi bacarı. Araşdırma qabiliyyəti, tədqiqat serüstüyü, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətlər çıxır. Yaxşıya "yaxşı", piso "pis" deməkən çəkinir. Zövqlü geyinməyi xoşlaysın, davranışında semənidir. Ailesini bağış xanımdır, məhrimən hayət yoldaşı, qayğıksa onu vənədir. Ömrü-gün yoldaşı Aqil Abbaslı hamədən dosdoğrudır.

"Adam atısını özü sevməsə de, hayət yoldasını özü seçir, amma burada taleyin, qışmanın rol var. İnsanın ailesindən hər cür hadisə ola bilər. Heyatdır. O qədər sürprizlər var ki! Çalışısan münasibəti qoruyub-saxlayan. O da çalışır, san da çalışısan.

Bəlkə, bundan sonra gelen nəsillər bizim qədər çalışıma-yacaq, bilmirəm. Mən bu bərəde çox düşünmüşüm. Mən-nuna deyirər, özünü və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbinə sorusunda, deyir, kişi qadının rəhberi və qadın gərənəməlidir. Bəli, bizi kimiz bir cəndayıq, daha çox gərənəməsi odur. Necə deyərlər, Aqıl xalq adamıdır, xalqın arasında olmayı xoşlaysın..." - söyləyir...

Mətbuatımızın bu günün onu narahət edir. Gənc jurnalistlərin dənə çox mütləci etməsinə arzulayıb və bu yolda əlin-dən gələn əsirgəmər.

Deyir ki, - Bu dəbərə danışmaq çətindir. Özüne müellim hesab etdiyim əsəriyələr olub. Mütləciyi beynimədən sistəmliyə bilmışam. Adam var ki, çox oxuyur, lakin təbiq edə bilmir. Amma mən hər kəsin yerinə de bir söz deyə bilmirəm. Hemisə cəlmişəm ki, əsərləri nəsa körəməm. Əzümüzi qorumağı bacarmalıq. Bunun əsas yollarından biri de mətbuatdır. Lenjinin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yənə de oxumaq". İstərdim ki, əsərlərimiz çox oxuslanır, oxumağa ərinəsənlər. Arzu edirəm ki, hər şey yaxşı olsun.

Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağılı sözlə eşidə bilişək tamaşçı bu gün yox seviyəyədir. Bizim dövrədə hemişa şairə, sözə inanmaq kimi bir anəna var idi.

Bezən nəşrin populyar olmadığı dönenlərdə böyük elmi əsərlər şeirləndirdi yaxınlardı. Bizi bu gün mədəni mütləci uzaqlaşdırıq, döşənmişim ki, o zaman həbsxanalar təkik üçün vasıt etməyirdi. Əqləndən naqış adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyəti. Ona görə de mütləq şəkildə ideoloji əsərlər yaratmamışdı. Təessüflər olsun ki, televiziyalarda şəxslər meyvələri nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır..."

Bəli, anlayışız mühitdə yaşamağı bədbəxtlik sanan bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütləciyinən insan hayatından önməli rol oynadıqdan inandırmağa çalışır...

Noyabrın 9-da əməkdar jurnalist, "Ədalət" qəzetinin baş redaktoru, yazarı, publisist İrəda xanımın 63 yaşı tamam olur. Onu bu münasibətə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Yeni yaşınız mübarək!



*Faiq QIŞMƏTOĞLU
faiqqismetoqlu@box.az*

Dünyada yaxşilar qalır

**Borçalının Faxralı kendindən olan
Həsən Qurbanov da belə kişilərdən biri olub**

...insan var ki, dünyaya göz açıldığı gündən Allahın dərgahına qovuşana qəder, ancaq özü haqqda, doğmaları və əzizləri barəsindən düşürür. Yadlara, Əzgələr bir dəfə olsun belə el atır, arxa durmur, da-yaq olur. Belə insanlar su kimidi; bir anlıq gəlir və bər anlıq da gedir! Həq kimin, həq əsiri yadında qalmır...

...

yer verib. Deyib ki, menim Şamil Qurbanov olmağında böyük qardaşım Həsən kiminə eməyi coxdur.

Əlbətə, bir elin, bir obanın, bər kəndin insanlarının üreyində özüne əbədi sevgi qazanmaq, iz qoymaq o qəder de asan məsələ deyil. Bunun üçün gərkən sonin işlisi və şəffəli ömrü yolu olsun. Və o ömrü yoluñ evvel

Zəfəratı deyil, bir ailədə bütün əvlədlərə ali təhsil verən və onlar da senin etimadını doğrulub yüksək mövqə tutular. Daha doğrusu, sənə hemişi rehəm oxudular. Həsən kişi 1987-ci ilde Allahın dərgahına gəvəşib. Kisi kimini ömrü yaşayıb və kişi kimini de Allahan hüzuruna qaydırıb!

Borçalıda vaxtlar 3-4 adəmada "Zim" masını olub və baxıb Həsən kişi 1987-ci ilənən əvləndən əvvəl ona baxıb. Həsən kimin id. O, bu masını göydəndən pulla yox, öz halal zəhməti ilə almışdır. Bir dəfə ya-xınlardan biri görür ki, Həsən kiminən müşəni dayanıb. O da fikirlər kə, əyin maşın xərab olub və ona kömək eləmək lazımdır. O adam maşına yaxınlıq, görür ki, Həsən kişi sənəkənənənəxəndən eyleşib kitab oxuyur və metəlli qalır. Pəncərəni döyüb, deyir ki, Həsən emi, ele bildim maşının xərab olub, sənə kömək etmək istədim. O da deyir ki, oğul, çox sağ ol, maşın xərab olmayıb. Dincim alımaq üçün Dostayevskinin "Cinayet ve ceza" romanını oxuyuram. Bax, Həsən kişi bəzənənənəxəndən eyleşib kitab oxuyur və metəlli qalır...

O kişilərdən ki, cərək kəsdiy, salam verdiyə adamlara ömrüñün sonuna qəder seda-qatı ile seçilib. Həm de Həsən kişi böyüküb boy-a-başa çatdıqi Faxralı sözün heqiqi menasında, sevn, onun yolunda her cür eziyyətə qoşlaşan el-obanın ağır və çətin güñünde o kənde arxa duran, səyek olan kişi-lərdən olub...

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən Qurbanov 1926-ci ilde Borçalının Faxralı kəndində dünyaya göz açıb. O sözün heqiqi menasında çox ziyalı, Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, dərindən şərlik olur. Vətənini və milletini sevən bir ocağın ovla olub. Böyük qardaşlığından bərə, allıñın bütün cəfniyi, bütün yüksək onun cincinə düşüb. Yük ne qədər ağır olsa da, o ciyərlər bə yüke, bu ağırlığa tab getirib. Tek qardaş, bacıya deyil, həm de o elin, o obanın sıxıntı içinde ya-sayanınsıra da söküy olub. Bu ocaqdan çox böyük ziyalılar, milletinənənəxəndən və xalqınlardır.

Həsən kiminənənəxəndən qəzəbi yaxşı, d

Seyfeddin Altaylı

ƏRƏBLƏR VƏ LAWRENCE

"Ösəlet təmizlik və düzlükdən ibarətdir".

Hacı Bektaş Veli

İller əvvəl ərəblər bağı fikirlərimi oxucularımla bölüşmədüm. Bizişləm dini qəbul etməndən əvvəl 751-ci ilde islam orduları ile çinilər arasında yaranan Talas döyüşündə islam ordusuna kömək olmuş və Çin ordusunun məğlubiyətə üzəşləşməsinə səbəb olmuşduq. Ondan sonra da ərəblər aramızda ünsiyyat yaranmış və onuncu əsrde islam küləvi olaraq qəbul etmişdi. Əslində mifik çağlarda və başlıyan və Tengriçlik dediyimiz inanımızın islamdan olduğunu cüzi fərgələr vərdi, ona görə bən yəni dinc tezliklə isinmişdi. İslami küləvi şəkildə qəbul etdikdən sonra farslarla da six əlaqədə olmuşduq, cünki Büyök Selçuk imperiyası bugünkü İran coğrafiyasında yaranmış, dövlətin idarəsindən isleyen qulluqçuların deyilə biki, doxsan faizden cox farslardan ibarət olmuşdu. Sebəbi də türkəldən oyu-xazı bilənlərin sayının cox az olmasındandır. Farslar da dövlət sisteminin cılıvı əllərində olduğundan özlerini daim türkəldən üstün tutmuş, ordunun tamamı türkəldən ibarət olmasına baxmayaraq ona nazara bələ almışdır. Selçuk dövlətində yaranan bu vəziyyət Türkmen tayfları arasında hədəs-narətəfçilik yaratmış və axırdı oğurlar yaradılmışları öz dövlətlərinin yəni özərləri sultan Səncərin dövründə tənzüle uğratmışdır.

Anadoluda yaranan Anadolu Selçuqlu dövlətinin sütundan sonra qurulan Osmanlı sultanlarının ekseriyəti də eynili Selçuk imperiyasının yolu izləmiş və Osmanlıca deyilən ərəb-fars-türk dilarından ibarət hibr bər dil yaradılmış, elm dilimiz ərəbcə, ədəbiyyat dilimiz də farsca olmuş, saray və ona bağlı ərəbərlər ilə xalq arasına əsilməz bir divar çəkilmişdi. Osmanlılar yalnızca bununla kifayətlenməmiş, ərəbler əl üstündə tutulmuş, hətta XIX yüzülliñin ikinci hissəsindən sonra türk-ərəb imperiyası yaratmaq xüsusuna bələ qapılmışdır. Osmanlılar ərəblerin həqiqi üzünü ancaq Çənnaqqala döyüşləri esnasında Şərif Hüseynin timsalında görəmişdə, ancaq cox gedic. Şərif Hüseynin Ərebistanda günündən gürcləməsi qarşısında ləğeydə qalan Osmanlı ərəbərlərdən aldığı zərbə ilə belini bir daha doğrudə bilməyəcəkdir.

İngilislər dəha öncə özünün peygəmbər nəslindən olduğunu iddia edən Şərif Hüseyn ilə Şəhər protokolunu imzalama və Türkiyənin Mersin, Adana, Urfa, Mardin vilayətlərindən və İran serhəddinə Basra kəfəzinin aşaqisindən Aden körfezi xaricə olma Hind okeanına və Qirimən dənəzə kimi olan yerləri vərmişdi. 1915-ci ilde Fransızlara məlumat verən ingilislər Rusiyadan təsdiqi ilə Sykes-Picot sazişini imzalamışdır. Bu sazişə görə Şəriq Aralıq dənizi bölgəsi, Adana, Antep, Urfa, Mardin, Diyarbekir, Mosul və Suriya sahiləri Fransaya, Trabzon, Ərzurum, Van və Bitlis ilə canub-şərqi Anadolu Rusiyaya baxılmışdır. Rusiya Bolşevik inqilabı sebəbi ilə bu sazişdən imtina etmişdir.

İngilislər casusları Lovrens (Lawrence) vasitəsilə Şərif Hüseyn ilə daimi əlaqədə olmuş, ona ötürüdürlər qızıllarla çöl ərəblərindən ibarət yetmiş min nefərdən artıq bir gürcə yaratmışdır. Ingilislər Şərif Hüseyn və oğulları vasitəsilə ərəblərin burnuna noxta salıb zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin, Ərebistan yaradmasını qoruyan mahmətciklər çöl ərəblərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi hər bölgədə yürüyüşən Şərif Hüseynin zəstənən zərər edərək təqribən beş yüz il islamın məquddəs şəhərlərinin efüllə kürəyindən gülləməmişdi. Bir səzə, ərəbler islamı qoruyan Osmanlıya xəyanət etmişdi. Hz. Məhəmməd hədər yərə deməmişdi "Mən əreblər, ancaq ərab məndən deyidi".

Lovrens (Lawrence) tərəfindən istiqamətləndirilən və Şərif Hüseynin oğullarının rəhbərliyindən çöl ərəblərindən ibarət ordu bugünkü Liviyyədən başlayaraq Şəma kimi h

Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Nº 43 (2317) 12 noyabr 2022-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Dünya birliyinə integrasiya və qarşılıqlı əməkdaşlığın yeni perspektivləri

Cənubi Qafqazın en böyük dövlətlərindən biri de müstəqil Azərbaycan Respublikasıdır. Bu, bir tərəxi gerçəklidir ki, ölkəmiz 31 ildir ki, özünən müstəqillik dövrünün istər regionda, iştirəse de dünyaya məqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, herbi, sosial, mədəni və digər sahələrdə ikitirəflili və çoxxərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu iləm-ile artırmağa nail olub bilmişdir. Xüsusi Azərbaycanın artıq BMT-də, UNESCO-da, türk dövlətləri birliyində, islam konfranslarında söz sahibi olmasından artıq birmənəlidir və bu gerçəklilik heç kim dana bilmez. Ona görə de hələ əsası ümummilli liderimiz, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin milli dövlət mənəfələrinə əsaslanan, Azərbaycan xalqının maraqlarına, təhlükəsiz və firavan yaşayışının təmin olunmasına xidmət edən, eləcə da daima dayışan global və regional proseslərə uyğunlaşdırılan əvək xərçəni siyaset strategiyası bu gün de uğurla davam etdirilir. Bu strategiya və taktikanın özünü o qədər tərəxi gerçəklilik və əzaqqorun siyasetə əsaslanıb ki, zaman onu birmənali şəkildə təsdiqləyir. Belə ki, Azərbaycanın uğurlu xərçəni siyaseti artıq nüfuz sahibi olan bir siyasi idarətin ortaya qoymuş program şəklinde dəvətdəndir.

Əger biz arxada qalan illərə, xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu illərə nəzər salsaq, onda söylədiğimizin real menzərəsi gözümüzün önündə canlanır. Yeni bizi 2003-cü ilde 2022-ci il qədər olan dövrü ayabaq, ibələl xarakterizə edəndə gorərik ki,

Azərbaycan bir dövlət olaraq nece böyük inkişaf yolu keçibdi. Bunu göstəren faktların hər birinin özü böyük bir siyasi addımları, siyasi iradənin neticəsidir. Bircə onu demək fikirlərimiz təsdiqi üçün yerinə düşər ki, bu gün dünənin çox böyük hissəsində, yəni onda gedən ölkələrə yaxşı, artıq inkişaf yolunu müəyyənləşdirmiş Afrika, Asiya ölkələrində belə Azərbaycanın sefirlikləri fəaliyyət göstərir. Bu da onu gösterir ki, indi Azərbaycan birləşə, nece deyərlər, üzvəbz və tərefdəş dövlət kimi hər kəslə eləqə saxlayır, qarşılıqlı maraq doğuran problemləri birlikdə çözür.

Deməli, dünən olduğu kimi de, bu gün de ölkəmizin dünya birliliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasetinin əsasını qoymuş Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirildiyi kursa sadıqrı və bu əsaslar üzərində də özünü balanslaşdırılmış və çoxşəxsi formada əlaqələrini vənə dəvətdir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzu ölkəmizə imkan verir ki, digər dövlətlər birləşə, hem də en yüksək formada görüşlərin, dialogların keçirilməsi, əməkdaşlıq edilməsi, müqavilələrin imzalanması reallığı əvərilsin. Elə bugünkü keçirilən istər Qazaxistanda, ister Türkiyədə, ister Özbəkistanda, ister Gürçüstənda, ister Əlcəzaiye edilən sefərlər ölkəmizin və prezidentimizin böyük nüfuzuna real göstəricisidir. Həmin sefərlər zamanı ikitirəflili və çoxxərəfli görüşlərin keçirilməsi, qarşılıqlı maraq doğuran müqavilələrin imzalanması da bir daha göstərir ki, Azərbaycan dünyadın diqqətində olan ölkədir. Burada xatırlatmaq yerinə düşər ki, bu gün



dünyanın qaynar nöqtələrində, eləcə də qarşılardırmaların baş verdiyi siyasi işitşəşlərin tüyən etdiyi memlekətlərdən fərqli olaraq ölkəmizdəki sabitlik Azərbaycanın artan nüfuzunda önəmlü rol oynayır. Ona görə de ölkəmizə hem siyasi, hem işçisi baxımdan artan maraq təsadüfi xarakter daşıdır. Ve üstəlik böyük Zəfərəmiz, erazi bütövülüyümüzənən bərpası da bu müstəvidə en böyük faktörlardan bıdır. Məhz bu saydırmış reallıqlara söylenən və onu dəyərləndirən ölkələr, hemin ölkələrin iş adamlarının Azərbaycana qarşı artıq diqqət və maraqlarının da bir səbəbi de ele budur. İşğaldan azad olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin noyabr ayında Zəngilan rayonunda içtimaiyyət nümayəndələri ilə görüşdə söylediyi kimi, ölkəmiz beynəlxalq əlaqələri dəha dənənisenib: "Azərbaycan uzun illər erzində beynəlxalq aləmde artıq çox etibarlı, ləyqətli tərefdəş kimi tanınır. Xüsusi ilər erzində dünyada böhranların, mühərbiyətin, qeyri-sabit vəziyyətin genisləndirildi bəi şəraitdə bizim nümunəmiz, əlbəttə ki, dəha çox diqqət cəlb edir və biza dəha böyük rəğbətə yanaşırılar".

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin noyabr ayında Zəngilan rayonunda içtimaiyyət nümayəndələri ilə görüşdə söylediyi kimi, ölkəmiz beynəlxalq əlaqələrin inkişafına önem verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və digər dövlətlərə təşəkkür, rəsmi sefərlər artıq tərixfəşdir.


Gürcüstən ilə qarşılıqlı faydalı və hətərəflili əməkdaşlığını genişləndirmekdədir. Azərbaycan həm de region dövlətləri arasında münasibətlərin geniş potensialından yaranan məqsədli yaradılar üçtərəflili formatların feal iştirakçılarından. Son illerde Azərbaycan-Gürcüstən-Türkiyə, Azərbaycan-Rusiya-İran xərçəni işlər nazirlerinin üçtərəflili formatda görüşləri bunun bariz sübutudur. Məlum olduğu kimi Azərbaycan Prezident İlham Əliyevin təsəbbübə ilə, Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılırların üçtərəflili görüşünün keçirilməsi və yekunda Birgə Beyannamənin qəbulu siyasi, iqtisadi, ticarət, neqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün feal iştirakçıdır. Son illerde Azərbaycan-Sımal-Qərbiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xərçəni işlər nazirlerinin üçtərəflili formatda görüşləri bunun bariz sübutudur. Məlum olduğu kimi Azərbaycan Prezident İlham Əliyevin təsəbbübə ilə, Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılırların üçtərəflili görüşünün keçirilməsi və yekunda Birgə Beyannamənin qəbulu siyasi, iqtisadi, ticarət, neqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün feal iştirakçıdır.

Həmçinin Azərbaycan Şərqi-Qərbi və Sımal-Qərbiyə nəqliyyat dəhlizlərinin formalasdırılması və özünün müüm hərəkəti kimi mövqeyinə möhkəmləndirilmesi istiqamətində aktiv fəaliyyət göstərir. Bu çərçivədə ölkə başçısının təsəbbübə esasında ölkədəki demir yolu xətlərindən birinin İran sərhədine, qədər uzadılması heyata keçirilib. Ölkə Prezidentinin söylədiyi kimi, Sımal-Qərbiyə nəqliyyat dəhlizliyinən icrası Hindistanın, Pakistan'dan gelen yüklər Azərbaycan ərazisindən İran, Rusiya, Sımalı Avropana və eks istiqamətde gedəcəkdir.

Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənəfətlərinə qarşılılı hörmət və ərtəq faydalama prinsipləri çərçivəsində həyata keçirir. Həyata keçirilən çoxvəktorlu və əzaqqorun xərçəni siyaset nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu dəha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı Mövqeyi getdikcə dəha da möhkəmlənir.

ƏBÜLFƏT

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ



Ramiz Məmmədzadənin ruhu Ağdamlı
gülərinin yaşamasına getdi.
Allah rəhmət eləsin!

QARABAĞ BAYATILARI

Qarabağın gülü - zer
Heç görmeyim gülü zar...
Bir bağ salın, bacərəm,
Gülmə gələr güllər...

Qarabağda qar qala
Qar qarławar Qarqara.
Bu torpaq odundan
Heç qovuşmaz qar qara...

Qarabağın Ağdamı,
Ağ gəndir Ağdamı.
Mənsiz günün-günzür
Qaradımı, ağdim?..

Qarabağda qala var
Əsgərən var, Qala var.
Sənsiz nevime gərek
Qala dövlət, qala var...

Qarabağdan qalandım
Bir alınmaz qalandım...
San düşən oda düşdüm
Mən de yandım, qalandım...

Qarabağda qal ince,
Əylən ince, qal inca.
Qaşların çaplı məni
Ne ehtiyat qılınca...

Qarabağda Şahbulag
Şah bulaq, şadşəh bulaq,
Dörd yanında doğmalar
Çağla, guria, ax, ax, bulaq!

AĞDAM BAZARI

Evin böyük oğlu məndim
Ağdamda

Bazara mən gedərdim.
Herdən pulum çatmayıanda

Pərt olardım.

Dard edərdim.

Nələr xoxdı bəzərə

Yeyləsi, içiləsi,

gəyləsi na desən...

Soraqlaşsan quş südü də

Təpən bəlkə burda sən.

lynəden güləyəcən,

cürbəcür güllərəcən...
Bu bazarın papaqcısı, dəmirçisi,
derzisi öz yerdə.
Vallah bərəket yağırdı
Bu bazarın gölərindən.
Camaat da deyərdi ki,
"Atom" filan bəs səhbətdi,
Olsa Ağdam bazarında satıldı.
Bu bazarın öz sanbalı
yeri vardi...

Adətleri, qaydaları
Sade, qədim.

Bu bazarda

Man bir dilənci görmədim.

Məşər ibidur

bazar adamları

Xanəhdəmi, o Dilibəri.

Səni görəcək deyərdilər: - gal, gal bəri...

Yaddaşımın sandığında saxlışam

Gör kimləri, gör nələri

Ağ tut kim, gilas kimi

dadlı idi

"Qurban olum!", "Qadan alım!"

kelmələri

...Zülmlər yixibindi.

Ağ günlərə cixibindi...

Göylərə bax, görəcəksən

Bezenib-düzənlər

sığallanib gelir,

Zənbil olub,

Bir durnanın dimdiyindən

Sallanib galır

İndi Ağdam bazarı...

AĞDAMDA O ÇAY EVİ

Bir mahali bəzərdi,

Adı eller gəzərdi.

Qızılı tacə bənzərdi

Ağdamda o çay evi.

Bərbəzekli şallyidi,

Tarlıydi, qavalıyidi

Qeşqəndi, siğallayıdı

Ağdamda o çay evi.

Kekotulu, hilli çay

Doğma, bismi ellili çay,

Danşan çay, dilli çay

Ağdamda o çay evi.

Mürəbbəkli süfrəsi

Mat qoyarıd hər kəsi

Bir manzara lövhəsi

Ağdamda o çay evi...

Söhbət, görüş yeri

Tanış-bis iş yeri

Ağdamda o çay evi...

Uçub gedib buluda...

Bizi çətin unuda!

Baxın, galır budur ha...

Ağdamda o çay evi.

Qışımız yaza döndü

Zülmet gündəze döndü

Sönmez ulduza döndü

Ağdamda o çay evi!



Anket doldururam:

Doğuldugu il, ay, gün. - Yaşımı açıq

deye bilmərəm, Hüseyin Cavid anadan

olan iləndə bir esr sonra.

Doğuldugu yer - Azərbaycan.



Eminquey

Daha heç kim sevgili olmur

"Ən çox sevdiyim seydir flörtləşməkdir", "nə sevgili olmaq, sən Allah, heç vaxtı".

Bəle deyirler.

Ya köhnə bir dostlar, ya da nə bilim, yeni tanış olduğu birey uzun-uzun flörtləşdikdən sonra sevgili olurlar.

Ya da bir yerdece bitirib yollarına davam edirlər.

Adı "birlikdə olmaq" deyilmis, amma "flörtləşmək" imis.

Güyməmis insani özüne baxmasına imkan verən, üzündə gülüs yaranan bir zəd imis.

Sevgili olanda xoşbəxt olurlarmış, dava-dalaş olurmuş.

Flörtləşmək isə insani psixoloji olaraq rahatlardırılmış.

Deməli neylərdir? Əvvəlcən flörtləşəcək sonra da o qəfiñik masasına oturub evlənməliyim.

Daha sevgili olmaq yoxdur, flörtləşmək var!

Bütün mahnilardan, mətnlərdən "sevgili" sözünü çıxarıb "manitä", "sevgi" sözündən çıxarıb "flörtləşmək" sözünü ala-ve edin!

Öpürəm!

Sağ olun, məsuliyyətsiz, bivec insanlar...

Sevginin gücü

ABŞ-in Arkansas ştatında yaşayın Chastity Patterson atmasını itiranda cəmi 19 yaşında idi.

Amma çox sevdiyini atasının ölümünü qəbul etmek istemirdi.

Ona görə də dörd il ərzində az qala her gün onun telefonuna mesaj yazmaya davam edirdi, sənki sağı idi...

Mesajlarında günün nece keçdiyini, yaşadığını yaxşı ve pis hadisələrden danışdı.

Atasının ölümünün dördüncü ildönümüne bir gün qalmış "Səbət məmən üçün çox üzənəcəq" yazılın yene atasının nömrəsinə göndərdi.

Ancak tezlikle heç gələmediyi çox təcəccübü bir şey oldu.

Nüyortda yaşıdığını deyən Bred adlı şəxs Chastity-nin mesajını duyuq dulu bir cavab verdi.

"Salam ezişim. Mən sənin atan deyiləm, amma son dörd ildir ki, mesajlarını alıram".

Men de atan itirdiyinə görə çox təessüflənirəm.

Mesajlarını sayesinde səni daha yaxından tanıdım, nə qədər məhrəbin olduğunu anladım, böyüye və inkişafının şahidi olurdum.

Hərədən sən yaxızlığını carnevabav cəvab verdim. Amma qızımızdan itirdiyinən qızımızdan itirdim. Zaman keçdiğin seni qeyri-adı bir insan olduğunu inandım. Düşündüm ki, sevdiyim qızım yaşasayı, sənini kimi olardı.

Har gün mənə mesaj yazdırığın və ağırlarımı unutmağına kömək etdiyin üçün çox sağ ol.

Xahiş edirəm, her şeyin yaşışlaşacağına və bütün çətinliklərin öndəsindən galəcəyinə inanmama təwəllüd et.

Sam uğur qazandıqca mən də qızım uğur qazanıbmış kimi fəx edəcəm...

Hörmetlə, Bred"

Chastity Patterson sosial media hesabında bu mesajları paylaşır. Bəlkə bunları yazır:

"Düşünürəm ki, indi atama dincəlməye icazə verə bilerəm!"

Sona öz-özüne dedi: "Mən bunu yazdırığım üçün şadam. Atam itirdim, amma ürəyi yanmış at sevgisini qazandım.

Dillimiz uyğunlaşdırın: Eminquey

Hörmetli Aqil müəllim, salam. Son zamanlar biraş şairlər və həvəskar yazarlar arasında bayatı yaxımaq doh halim alb. Yazılanların böyük əksariyyəti mənə, məzmun, mündərəcə baxımdan zoif, xalq bayatılarının sənəti variantlarıdır.

Hoşlu bu aşzın kimi bəziləri bayatının qanun-qaydalarına məhər qoyur, ona olavalar-əskilmək üçün edir, adını da qovur ki, bəs man bunu filan nonədən, yaxud bəbabdan eştimiş.

Bu vo ya digər məsələlərə qismən də olsa, aydınlaşdırmaq üçün bəzən qəzəbə almır.

Bu bir dənimiz haqqında ki, təbiot da, onun qoynunda xanımın qəzəbə almır.

Sevgili olanda xoşbəxt olurlarmış, dava-dalaş olurmuş.

Flörtləşmək isə insani psixoloji olaraq rahatlardırılmış.

Deməli neylərdir? Əvvəlcən flörtləşəcək sonra da o qəfiñik masasına oturub evlənməliyim.

Daha sevgili olmaq yoxdur, flörtləşmək var!

Bütün mahnilardan, mətnlərdən "sevgili" sözünü çıxarıb "manitä", "sevgi" sözündən çıxarıb "flörtləşmək" sözünü ala-ve edin!

Öpürəm!

Sağ olun, məsuliyyətsiz, bivec insanlar...

rın dediklorunu quran ayosı kimi qobul etmek düzgün deyil.

Milli folklorumuzun dünyaya tətbiq olundur. Nəticədə folklor nümunəsi yox, folklor maklakasıdır. Xəzər folklor "örnəyi" çoxalır. Sözləri doğşdırılmış "yeni folklor örnəyi" yaratmad, qurşurma, üzünü köçürmə, kamıl xalq bayatılarını oxuyub, onu "yeni-sənəti" rəsmi təqdim etmək istəyir. Bəzən qəzəbə almır.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.

Bu gün "folklor irlərin müasir boşşor modəniyyətinə nəfəs" ona feal tərkib hissəsinə qeydiyi" bəzən zamanda Azərbaycan folklorunu onun ad-sənəti "yox-buxunyu" uyğun olmayan yadbançı folklor hesab edib camaata səriməq olur.</